

AZƏRBAYCAN CÜMHURİYYƏTİ NECƏ YARANDI

**Asif RÜSTƏMLİ,
filologiya üzrə elmlər doktoru,
ADMİU-nun professoru**

Köhnə təqvimlə 1918-ci ilin mart ayının 18-də erməni-daşnak və bolşevik hərbi hissələri Bakıda, Şamaxıda dinc əhaliyə qarşı kütłəvi qırğınlar törətdi. Tiflisdə Zaqafqaziya Seymi isə minlərlə insanın qətləməni görməkdən keçmək istəyirdi... adı hadisə kimini dayərləndirməyə cəhd göstərirdi. Dəhşətli faciələr qarşı ən yüksək dövlət qurumunun bu laqeydiliyi, biganəliyi bəlkə də onunla bağlı idi ki, soyqırımı hadisəsinə qədər Goyçə, Qarabağ mahallalarında müsəlmanlara qarşı qətlər törədir, əhali qarat edilir, zavallıların halına acıyan tapılmır. Zəngəzurun Kürdlər, Pöhrəli, Dəvə, Məlikkətli, Şikar, Şəki, Yaqub, Qızılıcıq kəndləri daşnak terrorçuları tərəfindən yandırılır, əf deyən olmurdu. Məlikkətlinin daşı-daş üstədə qalmır, 150 nəfər kənd əhli bir gecədə barbacasına məhv edilir, elə bil tarixdə belə bir kənd yox imiş. İravan quberniyasında 197 müsəlman kəndi yerlə yeksan olunur, onminlərlə günahsız insan qılıncdan, süngüdən keçirilir – insanlıq naminə haqq sözü söyləyən elə bil qəhətə çıxmışdı...

Zaqafqaziya Seyminin Bakı, Şamaxı soyqırımına hərəkətmiş 20 mart 1918-ci il tarixli iclası Çxeidzenin sədrliyi və A.Qantəmirovun katibliyi ilə saat 12.40-da başlayır. Sədr çöhrəsində sünə kədər ifadə etməyə çalışaraq deyir: "Dünən Zaqafqaziya Hökuməti Bakı hadisələri haqqında fikirlərini müəyyənləşdirdi. Bakıya nümayəndə heyati göndərmək zəruridir. Hökumət Seymə xahişlə müracət edir ki, nümayəndə heyətinin tərkibinə layiq bildiyiniz şəxslərin adını deyin... Təklif olunur ki, Bakıya İbrahim bəy Heydərov, Tigranyan, Oniaslı, Mustafa bəy Mahmudov və Cavad bəy Məlik-Yeqanov göndərilsin. Etiraz yoxdursa, deməli, qərar təsdiq olunur".

Tələm-tələsik, müzakirəsiz elan edilən qərar ilk növbədə Seymin Müsəlman fraksiyasını razı salır. Müsavat və Bitərəflər fraksiyasının sədri Məhəmmad Əmin Rəsulzadə söz alaraq üzünü sədrə tutub əsəbi tonda deyir: "Cənab Nikolay Semyonoviç! Bu ilin 17-21 fevralında İravan quberniyasında müsəlmanlara qarşı törədilən faciələrin, Sadaxlıda baş verən cinayətkar hadisələrin, indi də Şamaxıda, Bakıda törədilən və hələ də davam etdirilən qətləmlərin, kütłəvi qırğınların rəhbərləri və icraçıları bəlli ikən Seymin nümayəndə heyətini Bakıya göndərməyə nə lüzum var? Müsəlman əhalisini, bütövlükdə Qafqazın demokratiyasını xilas etmək üçün Bakıya nümayəndə heyəti yox, Daşnak-bolşevik töröküntülərindən azad etmək üçün hərbi hissələr göndərmək lazımdır".

Yerdən səslər ucalır: Doğrudur, doğrudur... Daşnak partiyasının nümayəndələri narahatçılıq keçirərək etiraz edirlər. M.Ə.Rəsulzadə fikrini davam etdirərək deyir: "Seymin Daşnaksütun fırqəsinin üzvlərindən bəziləri Bakı hadisələrində müsəlmanları və Müsavat Fırqəsinə ittiham edir. Fırqəmizin və Bitərəflərin adından rəsmi bəyan edirəm: Belə fikirlər məqsədyönlü şəkildə yayılır və millətimizə, fırqəmizə qarşı iftiralardan, böhtandan və cəfəngiyatdan başqa bir şey deyildir!

Seymin Daşnaksütun fırqəsinin nümayəndələrindən bəziləri isə Bakı qırğınlarını Bolşevik hərbi hissələrinin törətdiyini bildirirler. Əslində isə bu hissələr erməni hərbi hissələridir və burada ermənilər xidmət edir. Daşnaksütun fırqəsinin bu hərbi hissələr üzərində fövqəladə təsir imkanları vardır.

Əgər Zaqafqaziya Hökuməti, Zaqafqaziya Seymi bu məqamları nəzərə alaraq

cəsarətli addımlar atmasa, minlərlə günahsız müsəlmanın qatillərini lənətləməsə, onda nə həmrəylikdən, nə demokratiyadan, nə də Zaqafqaziyanın xoşbəxtliyindən danışmağa dəyr!".

Sonralar Seymin katibi olmuş, yeni qərarla Bakıya göndərilən nümayəndə heyətinin tərkibinə daxil edilən Mustafa Məmmudov Bakı hadisələri ilə əlaqədar fikir söyləmək fürsətini qaçırmır, M.Ə.Rəsulzadədən daha sərt şəkildə Seym üzvlərinə müraciətlə deyir: "Burada deyildi ki, hökumət qəcqinləri xilas etmək üçün Bakıya zirehli qatar göndərib. Elə bil hökumətin vəzifəsi yalnız qəcqinə kömək etməkdir, onları zorakılıqlıdan, zülmdən qorumaq yox... Bakı hadisəsi çoxdan göznlənilirdi. Güman edirdik ki, hadisə dəfə ediləcək, ölçülər götürüləcək. Tərəniş olmadı. Əvvəzdə müsəlman hissələrindən vintovkaları da yığışdırıldılar. Bakı qətləmə rəhbər sferanın müsəlmanlara etibar etməməyinin acı nəticəsidir.

Əgər müsəlman hissələri vaxtında silahlandırılsaydı, biz bu böyük faciənin, bu qanlı hadisələrin şahidi olmazdıq. Əgər hadisələr belə təhlükəli mərcaya yönəlirsə, silahsız insanlar bombalanırsa, əhalinin yarısı asır alırsada onda burada danışmağa dəyməz. Biz təklif edirik: Seymin icəsi dayandırılsın, Hökumətin fövqəladə icəsi çağrılın, Bakıda fəlakətin qarşısını almaq üçün təcili ölçü götürülsün. Əgər Zaqafqaziya Hökuməti bu qanlı qırğınların qarşısını almağı bacarmasa nəticə kədərli olacaq. Bu gün biza Şamaxı hadisələri barədə də məlumat verildi. Bizim fikrimizcə, bu da Bakı qətləməminin eynidir. İcləsin əvvəlində Bakıya nümayəndə heyəti göndərmək barədə qərar qəbul edildi. Bakıya nümayəndə heyəti yox, hərbi qüvvələr göndərilənlədir".

Tarixçilərin tez-tez müraciət etdiyi bir aforizm var: "Tarix təkrar olunur". Mustafa Məmmudovun 1918-ci il üçün təsvir etdiyi mənzərə elə bil 1988-ci il üçün deyilib. Nə qədər acı və kədərli olsa da hərbi-siyasi mənzərə çox tanış galır...

Zaqafqaziya Seyminin üzvü Məhəmməd Yusif Cəfərov isə hər şeyin aydın

göründüyü məclisdə daha konkret danışır: "Düşünürəm ki, Bakıda vəziyyət həyəcanlı, dramatik, faciəli olduğu halda mənim burada geniş danışmağıma ehtiyac yoxdur. Hesab edirəm ki, Hökumət, Seymin Rəyasət Heyəti və müəyyən fraksiyalar ilə birgə fövqəladə müşavirə keçirərək tacili tədbirlər müəyyənləşdirməlidir. Mən Hökumətdən soruşuram: bu təklif onlara əl verirmi?".

Zaqafqaziya Hökumətinin sədri, cənab Noy Ramişvili ikibaşlı danışmağa, imitasiya yaratmağa çalışsa da konkret sualdan yayına bilmir. O söz alaraq Seym üzvlərinə bildirir: "Sizə də ayındır ki, bir çox səbəblərdən hökumət bu istiqamətdə gördüyü tədbirlər haqqında məlumat vera bilmir. Hesab edirəm ki, biz Zaqafqaziyanın tam səlahiyyətli hökumət orqanlığı. Düşünürəm ki, Seymin üzvü Cəfərovun ölkənin ağır vəziyyəti ilə bağlı birgə müşavirə keçirmək haqqında təklifi qəbul edilə bilər".

Zaqafqaziya Hökumətinin və Seyminin qeyri-peşkarlığı, dişsizliyi, bacarıqsızlığı, əfəlliyyi, ikili standartlar ilə İsləməsi, doğməğeyi prinsipini işa salması və nəhayət Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə qarşı erməni-dəşnək hərbi hissələrinin törətdikləri soyqırımlarına laqeyd, biganə münasibətləri nəticədə bu qurumun dağılmasına zəmin yaratdı.

Seymin son icəsi may ayının 26-da oldu. Həmin yığıncaqdə Gürcüstan öz müstəqilliyini elan etməklə Azərbaycanı da seçim qarşısında qoydu. Zaqafqaziya Seyminin 44 nəfər üzvü olan Azərbaycan türklərindən yalnız 28 nəfəri Azərbaycan Milli Şurasına üzv olmağa razılıq verdi. Yeni quruma sosial-demokratlar, ittihadçılar və b. üzv olmaqdan imtina etdilər. Milli Şura 27 may 1918-ci il tarixli ilk icəsində Məhəmməd Əmin Rəsulzadəni sədr, Həsən Bəy Ağayevi müavin və Mustafa Məmmudovu katib seçdi.

Azərbaycanın istiqlalını bəyan etməsi ilə əlaqədar müəyyən hazırlanmış işləri görülüb dənədən sonra Milli Şuranın növbəti icəsi ertəsi günə - 28 may 1918-ci ilə təyin edildi. Qızığın müzakirələrdən və bir sıra ziddiyyətli məqamlar aydınlaşdırıldıqdan sonra gündəliyə

çıxırlan mövzular müəyyənləşdirilir.

Tiflisdəki Zaqafqaziya Seyminin binasında, 1918-ci il 28 may tarixində Azərbaycan Milli Şurasının icəsi Şuranın sədr müavini Həsən Bəy Ağayevin rəhbərliyi ilə başlayır. O üzünü Milli Şura üzvlərinə tutaraq deyir: "Əfəndilər, Milli Şuranın 28 nəfər üzvündən 26-sı, o cümlədən F.X.Xoyski, X.B.Xasməmmədov, N.B.Yusifbəyli, M.H.Seyidov, N.B.Nərimanbəyov, H.Q.Məmmədbəyli, M.B.Hacınski, M.Məmmudov, Ə.Seyxülişlamov, M.B.Hacıbababəyov, M.Y.Cəfərov, X.B.Məlikaslanov, R.B.Vəkilov, H.Şahtaxtinski, F.B.Köçərli, C.B.Hacınski, Ş.B.Rüstəmbəyli, X.B.Sultanov, C.Axundov, M.Məhərrəmov, C.Məlik-Yeqanov və H.S.Axundzadə iclasda iştirak edirkən.

Müzakirə olunacaq məsələlər bunlardır:

1. Yelizavetpol (Gəncə) ilə bağlı son hadisələr haqqında doktor Ağayevin məlumatı.

2. Rəsulzadənin Batumdan göndərdiyi teleqram və məktubun oxunması.

3. Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda vəziyyət.

"- Doktor Ağayevin məlumatından: Əfəndilər, Gəncədən yeni qayıtmışam. Ərz edim ki, Tiflisdə yayılan şayələrin, söz-söhbətlərin heç bir əsası yoxdur. Ora general Nuru Paşanın rəhbərliyi ilə bir neçə süvari əsgər və 2-3 nəfər zabit təşrif gətirib. Onların Gəncəyə gəlməsinin Azərbaycan həyatının siyasi quruluşu ilə qətiyyət əlaqəsi yoxdur. Ümumiyyətlə türklərin Azərbaycana, Qafqaza gəlmişdən təcavüzkər niyyət güdülmür. Əksinə, türklər maraqlıdır ki, Azərbaycan, Qafqaz respublikaları müstəqil dövlətlər olsunlar".

Gəncə məsələsinə münasibət bildirildikdən sonra söz Nəsib Bəy Yusifbəyliyə verilir. N.B.Yusifbəyli M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi teleqram və məktubun məzmunu ilə şura üzvlərini tanış etmək üçün xitabət kursusuna yaxınlaşaraq deyir: "Azərbaycan Milli Şurasının sədr Məhəmməd Əmin Rəsulzadə Batumdan göndərdiyi teleqramda Şuranın hər bir üzvünə onu dünənki icəsində sədr seçildiyinə görə təşəkkürünü bildirir, Azərbaycanın bu yeni, ali qanunverici

qurumunun fəaliyyətinə uğurlar arzulayırlar. Məktubda isə Batumda may ayının 11-dən Osmanlı dövlətinin rəsmi nümayəndələri, adliyyə naziri və Dövlət Şurasının sədri Xəlil Paşa və Qafqaz cəbhəsinin komandanı Mehmet Vehib Paşa ilə aparılan danışqlar barədə məlumatlar verilir. Diqqətinizə çatdırımlı ki, danışqlar uğurla gedir, yaxın bir həftəyə Azərbaycan Milli Şurası ilə Osmanlı Dövləti arasında dostluq və əməkdaşlıq haqqında Batum mütəqviləsinin imzalanması gözlənilir. Müqavilənin yekun mətni ilə Milli Şura üzvləri tanış ediləcək. Məhəmməd Əmin Rəsulzadə məktubunun sonunda bildirir ki, "Türklər ilhaqın əleyhinədir".

Azərbaycan Milli Şurasının tarixi iclasının gündəlikdə yer alan üçüncü məsələ üzrə söz Şura üzvü Xəlil Bəy Xasməmmədova verilir. O sinəsini kürsüyə gərərək xalqımızın təleykülli məsələsi baradə düşüncələrini aydınlaşdırır:

"-Əfəndilər! Zaqafqaziyada yaranmış siyasi durum, Seymin süqutu, Gürcüstanın müstəqil dövlət yaratması və digər sabəblər gecikdirmədən Azərbaycan Cümhuriyyətini qurmağı, istiqlal bəyannaməsi elan etmək zərurətini artırıb. Milli Şuranın məhz bugünkü iclasında Azərbaycan Cümhuriyyətinin müstəqillik aktını, Əqdnaməsini qəbul etməsək gələcək nəsillər bizi bağışlamaz. Məsəliyyət anı yetişib. Qətlamlara, təcavüzlərə, zorakılıqla zaman-zaman məruz qalmış xalqımız bizdən qəti qərar gözləyir".

Xəlil Bəy Xasməmmədovun çıxışından sonra Milli Şura üzvlərində Nəsib Bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Əkbər Ağa Şeyxülişlamov və b. çıxış edərək Azərbaycan Cümhuriyyətinin istiqlal bəyannaməsini elan etməyin zəruriliyini vurgulayırlar. Sonda söz Milli Şuranın üzvü Fətəli Xan Xoyskiyə verilir. O böyük səmimiyyətlə fikirlərinə həmkarları ilə bələşərək deyir: - Qafqazın və dönyanın indiki mürəkkəb durumu hamiməzə bəlliidir. Hesab edirəm ki, tamhüquqlu Azərbaycan dövlətini, idarəetmə strukturlarını yaratmaq lazımdır, amma Azərbaycanın müstəqilliyini elan etməyə tələsməməliyik. Büyük dövlətlərlə sühə damışıqlarını davam

etdirməyə ciddi ehtiyac duyulur. Müstəqilliyyin elan edilməsi çətin deyil, onu qorumaq və yaşıatmaq əsas məsələdir.

Milli Şura üzvlərindən Sultan Məcid Qənizadə, Cəfər Axundov və b. çıxış edərək Fətəli Xan Xoyskinin təklifini dəstəkləyir, müstəqilliyyin elanına lüzum görmürlər. Qızığın müzakirələr və mübahisələr səngimək bilmir... Bəziləri ucadan qışqıraraq: "Bizi istiqlaliyyət lazımlı deyil! Sanki biz Müsavat - Ədməni Mərkəziyyət fırqəsiyik?!" - deyirdi.

İclasın sədri Həsən Bəy Ağayev sakitliyi bərpa etmək məqsədilə karandaşın əks ucunu masaya döyücləyərək ayağa qalxır və bildirir ki, Azərbaycanın müstəqilliyyinin lehинə və əleyhinə iki təklif var. Birinci təklif Xəlil Bəy Xasməmmədova, ikinci təklif isə Fətəli Xan Xoyskiyə aiddir. Hər iki təkliflə əlaqədar fərqli mövqelər sərgiləndi. Mən birinci Xəlil Bəy Xasməmmədovun təklifinə - Azərbaycanın müstəqilliyyinə səs verməyə Sizi dəvət edirəm! Bu səsvermədə bitərəf qalmaq istəyənlər lütfən məclisi tərk etsinlər.

İclas zalına süküt çökür, heç kəs yerindən tərpənmir. Milli Şura üzvləri arasında adbaad, açıq səsvermə keçirilir. İclasın katibi Müstafa Mahmudov adları bir-bir oxuduqca hər kəs ayağa qalxaraq "Razıyam" - deyir. Hər kəsin çöhrəsində sevinc, qürur hissi təcəssüm tapır...

Həsən Bəy Ağayev adbaad, açıq səsvermənin natiqəsini bayan etmək üçün ayağa qalxaraq deyir: - Bu saat, yəni axşam doqquza on daqqıqə işləmiş Azərbaycan istiqlaliyyətini Milli Şura qəbul etdi. Müstəqilliyyin lehинə 24 nəfər Milli Şura üzvü səs verdi. Əleyhinə yoxdur. İki nəfər - Sultan Məcid Qənizadə və Cəfər Axundov bitərəf qaldı. İstiqlal Bəyannaməsinin hazırlanması üçün bir saatlıq fasılə elan edir, Cümhuriyyət hökumətimizi təbrik edirəm.

Milli Şura üzvləri bir-birini qucaqlayırlar, gözlər yaşarır...

Bir saatlıq fasılədən sonra altı bəndlilik İstiqlal bəyannaməsini Milli Şura üzvlərinin diqqətinə çatdırmaq üçün Həsən Bəy Ağayev

hamını ayağa qalxmağa dəvət edir. "Əqdnamə" oxunur:

"... Azərbaycan Şurayı-Milliyeyi İslamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümhuriyyətidir.

3. Azərbaycan Xəlq Cümhuriyyəti... və sair...

Tiflisdə, Canişin sarayının önünə toplaşan minlərlə insan "Yaşasın Müstəqil Azərbaycan!" - deyərək Milli Şura üzvlərini sevinc və coşqu ilə alqışlayır.

Həsən Bəy bəyan edir ki, Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinetini təşkil etməyi bitərəf Fətəli Xan Xoyskiyə tapşırılmışdı. Fasilədən sonra Milli Şurada ilk hökumət kabinetinin tərkibi təsdiqləndi. İlk Hökumətdə vəzifələr belə bölüşdürülləb: Fətəli Xan Xoyski Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov Paşa Bəy Sultanov hərbi nazir; Məhəmməd Həsən Hacınski xarici işlər naziri; Nasib Bəy Yusifbəyli maliyyə və xalq maarifi naziri; Xəlil Bəy Xasməmmədov - ədliyyə naziri; Məhəmməd Yusif Cəfərov ticarət və sənaye naziri; Əkbər Ağa Şeyxüllişlamov - əkinçilik və əmək naziri, Xudadad Bəy Məlik-Aslanov yollar, poçt və teleqraf naziri...

İki gündən sonra, 1918-ci il may ayının 30-da Fətəli Xan Xoyskinin imzası ilə dünyanın ən böyük siyasi mərkəzlərinə - London, Paris, Vaşington, İstanbul, Berlin, Madrid, Moskva, Roma, Buxarest, Tokio, Haqa, Kopenhagen, Stokholm və b. şəhərlərə radioteleqram göndərilir. Radioteleqram lentlərində yazılırdı: "Bu gündən etibarən Azərbaycan xəlqi müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümhuriyyəti... müvəqqəti paytaxtı isə Gəncə şəhəridir..."

Müstəqilliyyə gedən əzablı yollar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə məntiqi nəticəsinə çatır.